



Sayman Aruzun İmadəddin Nəsiminin düşüncə həyatına həsr etdiyi "Nəsimi" adlı dram əsəri Elm və Təhsil nəşriyyatında 152 səhifədə işçü üzü görübür. Müəllif əsərdə müxtəlif ədəbi-tarixi obrazlar, o cümlədən Şəms Təbrizi, Nəimi, Babək, Şeyx Heydar və Şah İsmayıylə Xətəyi kimi görkəmli Azərbaycan şəxsiyyətlərindən istifadə edərək Nəsimi təfakkürünü açmağa və onun Azərbaycan camiyyatının indi və galacək hayatındaki rolunu şərh etmeye çalışıbdır. Əsər aruz vəznində, Nəsimi dəstə-xəttinə uyğun formada qələmə alınıbdır.


## "Nəsimi"

(7-ci şəkil)

İşıqlı bir otaq. Nurani bir ağsaqqal yataqda uzanıb. Şah İsmayıl onun dizləri yanında oturub. Əllərini əlində tutaraq səhbət edir. Səmadan bilinməyən səs eşidilir.

## Səs:

- Heydərəm mən, Nəsimidən yadiğar,
- Birləşərsək, Azərbaycan doğar.



Şəms Təbrizi, Nəimi, Şibli, Babək və digər müridlər isə səhnənin küncündən həmin sözü tekrar edirlər.

## Xor:

- Heydərək biz, Nəsimidən yadiğar,
- Birləşərsək, Azərbaycan doğar.

## ŞAH İSMAYIL: (Şeyx Heydərə)

- Söylə, ey pir, nolacaq iqbalmız?
- Et nəsihat, bayraq olunsu şalımız.

Yolu göstər, məqsədimiz hardadır?  
Məscidimiz, məbədimiz hardadır?

Qurdüğün bu "mədineyi-fazılə",  
Nə edək ki, düşməsin heç müşküla?  
Ey Əlidən yadiğar qalmış biza,  
Ey Nəbidən yadiğar qalmış biza.

Ey döyüşdə Heydəri-kərrar sən,  
San bu xalqın, xalq də bimari-sən.

Düşməni çox, dostu azdır çün həqqin,  
Dostu sənsən həqq sevən aşiqlərin.

## ŞEYX HEYDƏR:

- Mən yaratdım bu cahanu-ölkəni,  
Nayib etdəm özümə həm də səni.


Qurmuşam mən dövləti çün eşq ilə,  
Düşməz əsla, eşq varsa müşküla.

Söyləmişdim, söyləyirəm mən yenə,  
Doğmadın san, ilham oldun xalqına.

Xof etmə düşmənin çıxdır aqər,  
Bircə şəmlə həqq qaranlıqdan keçər.

Xalqını sev, həm də sevsin xalq səni,  
Şəma çevir sahib olduğun təni.

Şəm olarsan, xalq olar pərvanətək,  
Mey olarsan, xalq olar peymənatək.



Zəncir olsan, xalq olar divanətək,  
Xalq zəmindir, əkil ona danatək.

Xalq şair, sən də ilham, ey şahım,  
Şeira bir bax, şeira bir bax, Allahım!

## ŞAH İSMAYIL:

- Xalq mənim, mən də xalqın xalqiyəm,
- 0 mənimdir, mən də onun həqqiyəm.

0 mənə şah, mən də onun şahıym,  
Xalq həqdir, mən həqqin dərgahıyam.

## ŞEYX HEYDƏR:

- Bir olarsa gər səninə xalqın, ey,  
Qəmli olmaz, qəmli olmaz qəlbən, ey.

Məqsədin xalq, məbədin xalqdır sənin,  
Məzəhəbin həqq, məktəbin həqdir sənin.

## ŞAH İSMAYIL:

- Heydər oğlu, şahi-şahan oğluyam,  
Doğrudur çün, mən də mütləq doğruyam.

Ey ki, qurdun Azərbaycan biza,  
Gəlməz heç vaxt Azərbaycan diza.

Şeyx Heydər yatağın altından həzrat Əlinin Zülfəqar qılincina bənzər bir qılinci çıxarırlar. Onu Şah İsmayılin kəmərindəki taxta qılın-cın yerinə taxır.

## ŞEYX HEYDƏR:

- Həqq pənahındır, əli yarın sənin,  
Keşiyində dayanarsan ölkənin.

Bil bunu ki, qortal olsan da belə,  
Bir qanadla çatmaq olmaz mənzilə.

Səsi çıxmaz olsa da həqq bir əlin,  
Olmalıdır taleyi bir, bir elin.

Harda varsa Azərbaycanlı, sən,  
Olgıl ona sevgiya dolmuş vətən.

Bu qılinci mehribanlıqla yögür,  
Tənrlilik də mehribanlıqlı doğur.

Mehriban ol, mehriban ol, mehriban,  
Cani-can ol, canana can, cana can.

Seyx Heydər Nəsiminin təpaxta qılincını dəmir qılınçın yerinə – yatağının altına qo-yur. Şah İsmayıllı Şeyx Heydərin verdiyi qılinci kəmərinə bərkidir.

Ananı sev, atanı sev, get yaşa,  
Qoymağınan vətən sənə yadlaşa.

Şah İsmayıllı dilinin altında zümzümə edir.

## ŞAH İSMAYIL:

- Bayrağını, dövlətini sevginən,  
Haqqı deyən niyyətini sevginən.

## Xor:

- Oلمالیم varlığımıza yağı,  
Xəlqi quran bayraqıdır, bayraqı.

Şah İsmayıllı ayaga qalxır, Şeyx Heydərin kanarındaki bayraqı götürür. Diğer alını də kəmərindəki Zülfəqar qılincının üstüne qo-yaraq ucadan hayqırır.

## ŞAH İSMAYIL:

- Söz verirəm, qurduğumuz dövləti  
Sonsuzadak daşıyacaq milləti.

Söz verirəm, söz veririk biz sənə,  
Xalq dönəcək ruhundakı əslinə.

Söz verirəm, xalqı bölnə ol yağı,  
Qaytaracaq bizdən alan torpağı.

Sevgi mənəm, sayqı mənəm, eşq  
mənəm.

Mən Allahan zatindəki eşqdənəm.

Papağımız düşməyəcdər yerə,  
Bayraqımız düşməyəcdər yerə.

Şeyx Heydər Şah İsmayılin alını  
əlində sıxır. Üzündəki nurani ta-bəssümələ bu sözləri deyir və göz-lərini yumur.

## ŞEYX HEYDƏR:

- Təfakkürün bayraqa  
çevriləməsə,
- Təkəbbürün torpağa devrilməsə,

Nəsimi də olsan, oğul, xeyri yox,  
Nəimi də olsan, oğul, xeyri yox.

Qəflətən səmadan Nəsiminin  
səsi galır:

- Öyrətginən xalqə yoluñ  
düzünü:
- De ki, ey xalq, "öz"ünү sev,  
"öz"ünү!

Sayman Aruz

Nəsimi

. Mənzərə dram

Folsoft psixoloji dramatik pyes

"Elm və təhsil"  
Bakı - 2019